

KÜBRA VƏLİYEVƏ
AMEA Naxçıvan Bölmesi
E-mail: kubraveliyeva01@gmail.com

ƏRƏB DİLİ VƏ ONUN DÜNYA DİL LƏRİ İÇƏRİSİNDA YERİ

Söz ehtiyatının genişliği cahdetten dünyanın zengin dillerinden hesab edilen arəb dili böyük mədəniyyətlər və imperatorluqlar yaradın dillerin başından gəlir. Günümüzdə 60 ölkədən və dünya miqyasından çox danışan 5-ci dildən 22 arəb ölkəsinin rəsmi dövlət dili olan arəb dili, eyni zamanda bütün müsləmənlərin ortaçı ibadət dilidir.

Məqalədə ərəb dilinin yaranma tarixindən, dialekt və şivələrindən və eyni zamanda qrammatik və fonetik quruluşundan bahs edilir.

Acar sözler: *arab dili arab ölkeleri alifba yazı dialekt grammatika*

Sami-Hamî diller ailesini bir-birinden seçen iki dil grubu tespit edil: sami diller grubu, hamî diller grubu. Sami-Hamî dil ailesi 375 dilden ibaret bir dil ailesidir. Sami diller grubuna arâb, amxar, yûshid (ivrit) ve s. diller daxildir. Hamî diller grubuna Si-mali Afrikadakı berber grubu xalqlarının dilleri ve Hêbâşistanındaki kuşit grubu xalqlarının dilleri daxildir. Kuşit dilleri yarımqrupuna afer, sako, aqu, bedauye, somali, sidama ve başqa diller daxildir. Sami-Hamî dilleri ailesine məxsus olan ölü diller işa uqarit, aramey, finikiyya, kopt, qedim yehudi dili, qedim misir dili, akkad (asvari as bâl lshâcharî) dilləridir. Mûasir elm sami ve hamî diller arasındaşılık coxoxşik yaxınlığı nazara alaraq onları bir qrupda (Sami-hamî diller) birləşdirir [7, s. 525-526]. Sami adı Nuh pey-gamberin (a.s) oğlu Samdan qaynaqlanır. Sami yazısının ilk nümuneleri ol. II. Asra aidir. Sami-Hamî diller ailesinin geniş bölmünlərinin vahidi (ivrit) və arap dilleri tutur [11].

Sami dilleri ailesinden günümüze kadar sağlam müasir dillerinden biri de erbabildidir. Erbab dilı *اللهجة الـأـرـبـابـيـة* - arabîyya, ya da sadâca *عـربـيـة*, 'arabi' - Sami canub grubunun simî bölümâsına mensubdur. O tarixen üç inkişfî mərhələsi keçmişdir; qadim (V əsrədək), klassik (V - XVIII) və müasir (XIX əsrdən iniyadık) arbâb dili kimi təmsil edilmişdir. Qadının erbâb haqqında ilk yazılı məlumat həla eramızdan avval Asuriya səhi Sargonun (715-ci il) kitabında təsdidüf edilmişdir. Qadının arbâb idili əsasən Suriya ərazisində tapılmış Lihyan (eramızdan avvel 3-cü əsr), as-Safa (təxminan 106-ci əsr), Əm-Həmara (328-ci il), Zabed (512-ci il), Harran (568-ci il) və sair kitabalarda eks olunmuşdur. Bu di qohum dillərdən üzün ömrü, geniş yayılmışlı, fonetik grammatik və leksik xüsusiyyətlərini bugündək qoruyub saxlamışları fərqlənlər [8, s. 7]. Bu fərqliliyin əsas istiqamətlərindən biri dəniz geniş bölgələrdə yayılmışdır. Bəs ki, həzirdə dünən yaxşı 350 milyon insanın ana dilii olan müasir arbâb dilî, bir milyarddan artıq müsləmân ibadat dilî olmuşdan əlavə Misir, Suriya, Iraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Yəman, Liviya, Tunis, Mərakeş, Sudan, Küveyt, Əlcəzair, Qatar, Bahreyn, Oman, Birleşmiş Ərəb Əmirlükleri, Mavritaniya, Somali, Cibuti Respublikası, Felastin v.s. arbâb ölkələrinin rəsmi dövlət dilidir. Erbab dilinin dünyadakı önəmi və rolunu bəs əsaslı

görə BMT taşkilatı 1974-cü ilin arəb dilini altıncı rasmı ilə olaraq qəbul etmişdir. *Standart Ərəb* dilini kimi qəbul edilən bu dil (العربية المعاصرة - "Arabîyyâ al-fushâ" (fash, düzgün arəbcə) olaraq ifadə edilir. Ərəb dilində 28 samitin va müxtəlif saitlının olmasına baxmayaraq, onun əlibasında yalnız 28 hərf vardır. Qisa saitlər və habelə həmzə samit əlibasdə təmisləndirilməmişdir. Zəngin samit sisteminə malik olubda müxtəlif vəzifələr daşıyan hərflər də vardır. Qisa saitləri göstərən hərflər olğuladığında görə yazda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət skeleti eks etdirilir. Yazının düzgün oxunmaq (oxunulması sözü lazımı) qisa saitlər artırımcı, bu və ya digər hərfin qoşa samit bildirdiyini təyin etmek və sair üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcədan, həm də praktik şəkildə bilmək lazımdır [8, s. 9].

Orəb hərfli asasən sağlam sola yaxırı və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmua və qəzəbdə sağıdan sola tərtib olunur və sıfıtlılmır. Bununla belə orəb hərfli üfüqi, saqılı, malılı, dətrəvi və səir handsız şəkillərdə olduğundan üçün bəzən (xüsusi hərflərin birleşməyən şəkillərində) sağıdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır.

Latin ve rus hərflarından fərqli olaraq ərbə hərfli təkçə əlyazmasında deyil, cəpda da bir-birələ bitişdiricili xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nticəsində hərfliin ilkin yazılışı (grafikası) çox vaxt ciddi dayisliklərə uğradığı üçün hər hərf həqiqətde müxtalif şəkillərdə təzahür edir ki, bunlar əlbətta cədvəlinde, birləşməyən, soldan bir-lassen, sağıdan və soldan birləşen ya sağıdan birləşən adları altında qruplaşdırılır.

Orəb hərflərinin altısının (۱, ۲, ۳, ۴, ۵, ۶) iki, qalanlarının isə dörd yaxşı şəkili vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur. Orəb alifbasında böyük hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dərnəq və ya mətərizə içərisində yarılır. Hərf birlaşmasında hərflərin qrafikası dayışdıyi üçün orəb alifbasında sözün hissələri bir satırda digərinə keçirilə bilməz: sətrin sonuna siğmayan söz bütünlükə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irləidiyi keçmənən bəzi hərflərinin üfüqi hissəsinin və ya bitişidirici xətlərini uzatmaq yolu ilə doldurulur (F8 s. 9-10).

Orb'dilinde söz ekşor halda üç, bəzən də dörd samitdan ibarət olan kökə istinad edir. Kökden "daxili fleksiya" (deyişiklik) yolu ilə müxtəlif formalı sözlər amala gətirilir (masələn: hkm kökündən həkim; həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhmək, möhümək, möhüməma, hökümət, həkimiyət, istehkam və sər sözlər düzülmüşdür). Isim, sıfat, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları əsasən üç-halli və ikihalli olmaq üzrə iki növ hallanmış, iki grammatik cinsi (müzækər və müənnəs) və üç grammatik sayı (tək, təsnîye (ikilik) və cəm) vardır. Və həmçinin arb dilində fəllərinin eyni kök samitləri əsasında sabit sləvlərlər düzələn və müxtəlif manalar bildirən bəbləri keçmiş və indiki gələcək morfoloji zamanları məlum və machul növləri xəbar, arzu, şərt və orun formalları vardır. Qeyd etməliyik ki, arb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisindən arab grammatiklerinin "izafət" (ifada) adlanndırılmışları "uzlaşmayan təyini söz birləşməsi" ifadə etdiyi mənə qəclarlılarının coxluğu və arb dilində geniş işlədilmişilsə başqa söz birləşmələrindən xeyli fərqlərdir. Burada xəbəri ad qruplu söz və ya söz birləşmələri ilə ifadə edilən ismi cümlələr de çox işlənir. Xəbəri müsbətəndən avşəl galən cütürkəli feli cümlələrə xəber daim təskəd olur [8, s. 8].

Örebildinde cümlé isim-fel ve herfden (ön koşmaları) ibaretidir [4, s. 1]. İsim cümlelerde söz sırası bir qayda olarak mübtəda-xəbar-tamamlıdan, feli cümlelerde isse cümlenin mübtədası ismül Faiل لِمَنْ افْعَلَ adlanı [5, s. 91] ve ismül fel hor zaman feldən sonra işləmir. Dəfə “Getdi” manasındadır. Bu felin isim-fai لِمَنْ افْعَلَ şeklindedir ve “ge-đen” manasındadır [3, s. 57]. Göründüyü kimi isim-fai لِمَنْ افْعَلَ baldır gelmişdir.

Ərəb dili söz etməyin genişliyi cəhdən dünyanın zəngin dillerindən hesab edilir. Burada sinonim sözlər çox genis təməl olunduğuundan eyni məfhum çox vaxt on az bir neçə söz, bəzən isə ornlarda, hətta yuxarıda sözlər ifadə edilir. Bununla, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənalıları olan polisemantik (çoxmənlik) sözlərdən ayırdılır. Hətta tərkibində zidd mənalı olan sözlərdə çox təsadüf edilir. Sözlərin böyük əksariyyəti asıl ərəb mənşəli olduğunu halda alınma sözler ciizi bir miqdardakılsıdır [8, s. 9].

Ərəb dili İsləm dinini ve onun yaşayış tərzini mənimmiş çəsiddi millətlərin əsrlər boyu ortaq qaysları nüticəsində, İsləm mədəniyyətinin, ortaq mədəniyyət və elm dili olmuşdur. Quranın ərbəcə olması səbəbiylə ərəb dili İsləm dinində xüsusi bir yərə sahibidir [6, s. 9].

Ərəb dili öz zənginliyini bir çox sözlerinin başqa dillərin leksikasında mövcudluğunu ilə da göstərir. Vaxtilə ərəb imperiyasının tərkibində olmuş və İslam dinini qəbul etmiş xalqların dillərində olduğu kimi, həmçinin Azərbaycan dilində də ərəb dilindən alınma sözlər və ifadələr nəzəri cəlb edəcək dərəcədə coxsayılıdır. Ərəbi dil yaranmadıqdan ərəb imperiyasında yazı dili kimi həla da işlədirilməkdə olan aramı və yunan dillerinə sıxışdırıb ümumimperiya yazı diliinə çevirilərək bəynelxalq əhəmiyyət kəsb etmişdir. Sonra klassik ərəb dilində çox zengin dini-əlimi və badii ədəbiyyat yaranmışdır ki, bu ədəbiyyatın yaranmasında başqa müsləman alimlərinin, xüsusilə də İsmayılov ibn Yəsər, Musa Şəhərvət, Xatib Təbrizi, Cəmələddin Ərdəbili kimi Azərbaycan ziyalılarının böyük rol olsunmuşdur [8, s. 8].

Ayrıca İngilis dilinin erəb dilinin müəyyənlik artıqlı olan "el" ilə başlayan bir çox sözlər daxil olmuşdur. Birləşdən: algebra, alcohol, alchemy, alkali, alcove, albatross, mōsk, cotton, amber, sofa, arsepijal, syrup, sugar, sherbet və s. kimisi sözlərdir. "Coffe" (kahve) də İngilis dilinə türk və İtalyan dillərindən daxili olan arəb dili sözündür. Həmçinin ispan dilində işlənən 1600 miqdardır arəbca söz və ifadələr olduğu taxmin edilməkdədir.

Taqriben XIX əsrden başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkə olən müasir ərəb dili klassik ərəb dilindən arxaşımların atılması hesabına lügət tərkibinin mahdudlaşması, qrammatik quruluşunun daha da sabitləşməsi ilə fərqlənir. Ərəb dilinin inkişafası VII əsrdə qədər Ərəbistan yarımadasında içinde işlənirdi, İslam dininin galişiyə birlilikdə Ərəbistan yarımadasının xaricində böyük bir surətlə yayıldıraq, İraq, Suriya, Misir və Şimali Afrikani əhəmət etmiş və bir mədəniyyət dili olmuşdur. Sonrakı əsrlərdə İslami fəhlərin davam etməsiylə ərəb əsrlərindən Əfşanistandən və an Qərbdə İspaniya qədər uzanan bölgədə danışın bilinməmişdir.

Ödəbi dil ilə yanşı, şahlinin danışığı məhəlli (olkalar üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərinən və habelə adı dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə arşalarının bir-birini anlamaması, müvafiq hazırlığı olmayan arşaların isə çox zaman adəbi dili başa düşməməsi adı hal hesab edilir. Dialektlərin arasında fərq an qox arəb yarımadasından kanardadır. Örab istilasından sonra ləhcələrin sayı xüsusilə artmışdır. On böyük dialekt qurğuları misirli Şimali Afrikə dialektləri arasındadır. Dialektlərə təsir etmiş ssas faktorlardan biri da, avvaller hamın arşalarında başqa dillərdə danışılmasıdır. Bazi arazilərdə hətta söz sırası da fərqlənir. Müasir arəb dili faktiki mütas-tilatlı biləsədil bilən 5 dialektlərdən ibarətdir. Bunlar Misir, Məğribi, Mesopotamiya (Iraq və Şimali Mesopotamiya), Sami (Sara) və Körçə dialektləri dir.^[10]

Övveller müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qadim dilin sonrakı inkişaf mərhələsində adəbi dil kimi formalasmasında Qüreys (Mekka) dialekti sənədli rol oynamışdır [2, s. 90]. Həmin dil islamdan bilavasita qabaq, islam alimlərinin cəhiliyyə ad-

landırıldığından dövrde yaranmış şifahi poeziya nimünamelarında, habelə çox qıymatlı abidə hesab olunan Quranda artıq sabitlenmiş grammatik kuruluşla yaşınca söz etfatiyyatı malik ilk klassik ərəfi dildi kimi tasbit edilir. O, bütün ərəbləri Qüreyş ləhcəsi üzündən toplayaraq Qüreyş ləhcəsinə orəb dilinin lideri halına getirdi. Halbuki Quranı Kərim nazıl olmağa başlamazdan evvel ərəb dilidə Qüreyş ləhcəsi ətrafında birleşme yolunda inkisaf edir və zirvaya yüksəlsəldi. Ancaq hələ də bütün ləhcələr toplanmamışdır [2, s. 204].

Ərəb dili eyni zamanda Quran dilidir. Ərəb dili İsləm dini ilə sıx bağlıdır, buna baxmayaraq Xristian və Yəhudilərlər bu diləndir. Dünyada müsləmlərinə əksəriyyatında onlar da ərəb dilə deyil, ancaq onlar Quranı oxuya bilirlər. Əksər hallarda Ərəb olmayan müsləmlənlər Quranın tərcüməsindən istifadə edirlər. Bəzi müsləmlənlər isə arəb dilini Allah (c.c.) tərsindən sevilmış müqəddəs dil hesab edirlər. Bəzi İsləm alimlərinə görə ərəb dil cənnətin dildir.

Hemin dövrde Ədəbi dil yaranmaqdə olan ərəb imperiyasında yazı dili kimi hələ da işlədilməkdə olan aramı ve yunan dilların sıxışdıraraq, ümumi imperiya yazı dilinə çevirilir və beynəlxalq şəhəriyati kəsb edir. Taqribən XIX əsrəndən başlayaraq bu gündək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz ssəlfəndən arxazählərin atifikasiyasına hesabına lügət tərkibinini xeyli möhduldəşmiş, yeni məhsüfləri aks etdirir söz və ifadələrinin yaranmasına, grammatik quruluşunun sahələşmisi ilə förlənən. Qurani-Kərim ərəb dilində bir çox yeni sözlər qazandırılmış və bu sözlərin lügət fonda keçməsinə tömən etmişdir. Ərəb dili Quran nazıl olmazdan avval ərəb yarımadasında yaşayan müəyyən bir mülötün dili idi. Ərəb yarımadasının çərçivəsində sıxılıb qalmışdı. Qurani-Kərimin ərəb dilində nazıl olmasa onu somavi bir dinin dilinə çevirmiş və ona ibadəti bir parçası vasfinə qazandırılmışdı. Beləliklə, hər bir müsəlman namaz, zikr, təkbir və taşğındı kimi ibadətlərində arəb dilini istifadə edirdi. Fəthlər və xilafətin böyüümüş nəticəsində insanların qrup-qrup İsləm dinin yonşulması ilə yanısı arəb dili ərəb yarımadasının xaricinə çıxmğa başlayaraq daha geniş əraziyə yayıldı. Neticədə ərəb dili, İslamlıq paralel olaraq yayılmağına davam edirdi. O, İsləm aləmində istifadə olunan dillər arasında yüksəlkər birinci dili halına galmışdır [10].

İnsanlar kimi diller de dünyaya goller, müsyyan bir müddet yaşadıqları sonra öllerler. Ancak bundan sonra arbə dilini istismar etmək lazımdır. Çünkü Q, Qurani-Korim söyleşisinde dünyada dilinə çevrilmiş, hər cür təhlükədən qorunmuşdur. İslami təşviqi ilə müsləmlənlər Quran əzberləməyə, onu həzər zaman oxumaya başladılar. O, müsləmlənlərin həyat manbəyi idi. Müsləmlənlər onur bir hərfinin belə dayışmasına imkan verdi. Arbə dilini qoruyan qala olan Quranın bu şəkildə əzberlənərkən qorunması, onlarında arbə dilinin qorunmasıdır. İslam aləminin və İslami mədəniyyətin geri qalması arbə dilinin digər diller kimi, yox olmasının və yaxud başqa dillərin təsiri altına düşməsi ilə nüticələnə bilərdi. Ancəq arbə dilini Quranı-Korim söyleşisində özünü hər cür təhlükələrə qarşı qoymaq bütün nigarənciliklərlənərtən qaldırdı. Əgər Quran olmasaydı, arbə dilinin da digər diller kimi yoxa çıxmazı, ya da ən azından təhrif olması gözlənilirdi. Quran arbə dilinin adəbiyyatı sahəsində zirvəyə çatdı, bir dördvə nazıl olmağa başladı. Çok keçmişə ki, məşhur arbə adəbləri, Quranın bələğotu və fəsahəti qarşısında acizliklərinə etiraf edərək onun bələğət və fəsahətindən faydalanaşma yollarının axtarışına başladılar. Beləliklə, Quran-Korimini enməsi ilə yanaşı yeni elmlərin doğması üçün qapılar aralanmışlığı oldu [9]. Quranın dərk etmə məqsədi ilə bayan, bədi, məoni və təgirdən (dayışılmadan) qorunma üzünə sarf və nəhər həmçinin qarib (mənası eşidilməyən alınma sözlər) sözləriniz izah edərək mənasını başa düşmək üçün isə Hədis və Fiqh kimi elmlər ortaya çıxmışdır. Bunda başqa arbə dilini müxtəlif dövrlərə bzi dövlətlərin rəsmi dili halına getirmiş və müsləmlənlərin ona qarsı etirafı göstərmələrinə sabab olmuşdur [1, s. 31].

ƏDƏBİYYAT

1. Dayf Ş. Tarixul-ədəbil-arabi. Qahirə: Maarif, 1963, II/491 s.
2. Əz-Zəyyat Ə.H. Tarixul-ədəbil-arabi. Qahirə: Misir çap evi, 2008, 538 s.
3. Ərəb dilinin qrammatikası. 1314 h.q. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu. A-32/360.
4. Ərəb dilinin qrammatikası. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu. B-181/314.
5. Hüseyn Şövqi ibn Osman Əl-Vəhəbi. Ərəb dilinin qrammatikası. 1323 h.q. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu. B-173/300.
6. Kılıç H. Ərəbca dilbilgisi: Sərf. İstanbul: Rağbet yayınları, 2005, 339 s.
7. Qurbanov A. Ümumi dilçilik. 2 cilddə, I c. Bakı: Nurlan, 2004, 748 s.
8. Məmmədov Ə.C. Ərəb dili. Bakı: Maarif, 1998, 620 s.
9. <https://tr.wikipedia.org/wiki/Arapça>
10. <https://www.ethnologue.com/language/ara>
11. https://tr.wikipedia.org/wiki/Sami_dilleri

Кюбра Валиева

АРАБСКИЙ ЯЗЫК И ЕГО МЕСТО СРЕДИ МИРОВЫХ ЯЗЫКОВ

Арабский язык с точки зрения словарного запаса считается одним из богатейших языков мира, он стоит во главе языков, создавших великие культуры и империи. Сегодня в 60 странах разговаривают на этом языке, и в мировом масштабе он занимает 5 место. Арабский язык является как официальным государственным языком 22 арабских стран, так и общим религиозным языком мусульман.

В статье рассказывается об истории образования арабского языка, о диалектах и говорах, а также о его грамматической и фонетической структуре.

Ключевые слова: арабский язык, арабские страны, алфавит, диалект, грамматика.

Kubra Valiyeva

THE ARABIC LANGUAGE AND ITS PLACE AMONG THE WORLD LANGUAGES

The Arabic language, which is considered as one of the richest languages in the world because of the expanse of its vocabulary, is one of the major languages that created great cultures and empires. Today it is the fifth language spoken in 60 countries and around the world. Arabic language, the official state language of 22 Arab countries, is also a common worship language for all Muslims.

The paper deals with the origin history, dialects and subdialects, as well the grammar and phonetic structure of the Arabic language.

Keywords: Arabic language, Arab countries, alphabet, script, dialect, grammar.

(AMEA-nun müxbir üzvü Əbülfəz Quliyev tərafından təqdim edilmişdir)